

Deyir ki, hər yeni gün, hər bir şeyəslində, bir fürsətdir. Qarşımıza çıxan imkanların hansının mü hüüm olduğunu, nələri dəyərləndirəcəyi mizə galincə, bildirdi ki, həmin fürsətlərdən istifadə etməyənədək onların heqiqətən de yaxşı olub-olmadığını heç vaxt bilməyəcəksiniz. "Hətta nəticəsi gözlədiyiniz kimi olmayan fürsətlər bele, insana nəsə öyrəde və faydalı ola bilər" deyən müsahibimiz BP-nin London ofisinin global biznes xidmətlərində insan resursları üzrə direktoru Leyla Novruzovadır.

- İlk işiniz 5-ci kursda oxuyarkən Milli Məclisde tərcüməçi kimi olub. Maraqlıdır, bu, tələbə vaxtı müraciət etdiyiniz ilk iş olub?

- Mən 1988-ci ildə Azərbaycan Dilər Universitetinin tərcüməçilik fakültəsinə qəbul ol-



- Həmişə "pis xəbəri" də pozitiv şəkildə bilmək olar. Eyni şəkildə, həm də "yaxşı xəbəri" neqativ tərzədə demək mümkündür. Mən həmişə hesab edirəm ki, əgər bir iş baş tutmursa, o zaman yəqin ki, mənim üçün daha yaxşı olan başqa fürsətlər var. Buna görə de, kimse nədəse uğursuzluqdan, men çalışıram ki, həmin şəxs qarşıda duran digər imkanları görsün: uğursuzluqdan dərs çıxarsın və irəliləsin!

- "Yeni fürsətlər üçün daima açıq olun" deyə fikrinizi oxudum. Fürsətləri dəyərləndirmək lazımlı olması ilə bağlı fikirləri çox insandan eşidirik. Və bizim qarşımıza çox seçim çıxır. Onun hansını fürsət adlandıra bilərik?

- Mənim üçün hər bir şey fürsətdir, hər gün yeni bir imkan deməkdir. Bu fürsətlər kiçik, yaxud böyük ola bilər. Əlbette ki, "fürsətlərə daim açıq olun" deyərkən mən daha mühüm olan fürsətlərdən istifadə etməyənədək, onların heqiqətən de yaxşı olub-olmadığını heç vaxt deyərləndire bilməyəcəksiniz.

- Fürsət bilib dəyərləndirdiyiniz, amma heç de gözlədiyiniz kimi olmayan hallar olubmu?

- Bəlli, olub, lakin inanın ki, hətta nəticəsi gözlədiyiniz kimi olmayan fürsətlər bele, insana nəsə öyrəde və faydalı ola bilər. Henri Ford məşhur bir ifadəsi var, səhv etmirməsə bələdir: "Uğursuzluq - sadəcə, yenidən daha ağıllı şəkildə başlamaq üçün bir fürsətdir".



- Şirkət eyni olsa da, fərqli ölkələrde çalışıbsınız. Ölkələrə görə iş mühitində hər hansı fərq olurmۇ?

- Əlbette. Baxmayaq ki, BP-nin korporativ mədəniyyəti eyni dəyərlərə söykəndiyinə görə, her yerde oxşardır, bir çox digər amillər var ki, iş mühitinin bir-birindən fərqlənməsinə səbəb olur. Məsələn, teşkilatın miqyası, fəaliyyətinin xarakteri, ölkənin mədəniyyəti və reallıqları. İşlədiyiniz regionu dəyişərən nəzərə almış olduğunuz bir çox nüanslar mövcuddur. Məsələn, Rusiyada və Azərbaycanda bir çox əməkdaşlar iş saatlarından sonra eve getməzdən evvel işdən kənardə görüşüb ünsiyyət qurmayı xoşlayırlar, belə ki, adətən kollektiviniz sizin onları ofis yaxınlığında hər hansı bir yerde çay masası etrafında toplamağınız və gün, həftə haqqında baş verənləri müzakirə etməyi xoş qarşılıyır. Hyustonda və Londonda işe gedib-gelmək üçün yola daha çox vaxt sərf edilir, buna görə de, işdən sonra eve tələsən həmkarlarını yolundan saxlamaq xoş qarşılınmaya bilər. Bu, sadəcə, çox kiçik bir misal idi.

- İR mütəxəssisi olsanız da, siz də bir çalişanınız. Kadrlarda görmək istədiyiniz bütün xüsusiyyətləri özünüzde yaratmağa cəhd edirsinizmi? Edirsinizsə, alınır mı?

- Birmənəli olaraq belədir və buna cəhd edirəm, cünki hesab edirəm ki, insan daha çox özü nümunə olmaqla, digərlərinə təsir göstərə bilər. Əger iclaslara gecikərəməsə və əməkdaşlara bildirməyi yaddan çıxarıramsa, digərlərindən intizamlı və qayğılaş olmağı necə tələb edə bilər? Hesab edirəm ki, özünün məhəl qoymadığın keyfiyyətləri başqalarından tələb etmek riyakar bir davranışdır. Mən ilk növbədə özümə və sonra ise digərlərinə qarşı çox sərt və tələbkaram.

BP-nin London ofisində direktor olan azərbaycanlı xanım

Leyla Novruzova: "Hətta kiçik vəzifədə olsanız belə, fərqlənə bilərsiniz"

Aygün Asimqızı

muşam. Həmin illərdə hələ də Sovet İttifaqında yaşayırdıq, lakin baş verən hadisələrdən anlaşırdıq ki, artıq əhəmiyyətli dəyişikliklərə getirib çıxarıcaq proseslər başlayıb. Hiss edirdik ki, böyük dəyişikliklərin astanasındayıq və yeni Azərbaycanda ingilis dilini bilmək mühüm əhəmiyyət daşıya bilər. Tələbə olarken müxtəlif tədbirlərdə şifahi tərcümələrin aparılması, xəber agentliklərindən məqalələrin tərcümə edilmesi, xarici nümayəndələrin heyətləri ilə görüşlərdə hökumət nümayəndələrinə tərcüməçi qismində dəstək göstərilməsi üçün mənə və qrup yoldaşlarına tələbat var idi. Bu işlərin bəzilərinə görə ödəniş olurdu, eksər hallarda isə bu işləri ödənişsiz edirdik, lakin bununla belə, bizim üçün yaxşı təcrübə qazanmaq imkanı yaranırdı.

5-ci kursda oxuyarkən qrup yoldaşım mənə dedi ki, Milli Məclisin (o vaxt Ali Sovet adlanırdı) yeni yaradılmış beynəlxalq əlaqələr şöbəsində esasən yazılmaların aparılması və hökumət nümayəndələrinin görüşlərinin tərcümə edilməsi üçün tərcüməçi xərçəndir. Mən oraya zəng edərək qeydiyyata düşdüm və müsahibəyə çağırıldıqdan sonra isə iş təklifi aldım. Yeganə "problem" ondan ibaret idi ki, onların ştat cədvəlində "tərcüməçi" vəzifəsi yox idi və buna görə de, məni "makinaçı" kimi işe götürdürlər və bu, mənim əmək kitabçamda ilk qeyd edilmiş vəzifədir (gülür).

- İlk iş yerinde insan sıfırdan başlamalı olduğu üçün bir çox şəyleri həmin dövrdə öyrənir. Ən böyük çətinliklər də mənə, o vaxt olur. O dövrümüzdən danışanda, əsas nələr yadınızı düşür?

- Düz deyirsiniz, ilk iş yerində öyrəndikləriniz çox vacibdir və mən həmin ilde çox şey öyrəndim və öyrəndiklərimin yarısı mənə sonraları illərdə çox faydalı oldu. Əsas yadında qalan məsuliyyət hissidiir. Məsələn, gördüyüünüz işin neticesini yoxlayan və ona düzəliş verən bir şəxs olmaya bilər, amma bu işin müxtəlif insanlara göndərdiyini nəzəre alsaq, onun keyfiyyəti yaxşı olmadıqda, bu, təkcə si-

zin deyil, bütün təşkilatın nüfuzuna təsir göstərə bilər. Bundan əlavə, yadında qalan digər iki mühüm amil isə yaxşı iş intizamı və protokoludur. Məsələn, davranışlarınız və geyim terziniz necə qarşılanaq və bu, sizin təsirgöstermə bacarıqlarınıza necə təsir edə bilər? Öyrəndiyim digər bir təcrübə də ondan ibarətdir ki, hətta kiçik vəzifədə olsanız belə, fərqlənə bilərsi-

niz. Söhbət sizin hansı vəzifədə işləmeyinizdən deyil, sizi motivasiya edəcək və düzgün münasibətə sövgə edəcək əhəmiyyətli bir rolun icrasından gedir.

- Sonrakı iş yeriniz AMOCO şirkəti olub. "Bu, mənim 25 illik yolumun başlangıcı id" deyibsiniz. Yəni çıxməq istədiyiniz yol artıq burda açılır?

- Düzü, həmin vaxt hansı yolu seçdiyimi və bu yolu məni hara aparacağını bilmirdim. Yalnız indi mən bunu neft-qaz sənayesindəki 25 illik yolumun başlangıcı, adlandırıb bilərəm. AMOCO mənim rastlaştığım tamamilə fərqli mühit idi. Burada mən ilk dəfə idki ki, iş və ofis texnologiyası, kompüterlər, surətçixarən və faks aparatları ilə tanış oldurdum. O qədər yeniliklər gördüm və öyrəndim ki, başım ağrıydı. İş mühiti çox mehriban idi və eyni zamanda da kifayət qədər iyerarxiya strukturunu var idi, ciddi subordinasiya, ofis qaydalarına eməl etmək lazım idi. Mən bu yeni bilişləri, təcrübəni, iş mədəniyyətini böyük həvəsle öyrəndim. "Öz yolum" haqqında düşünmək hələ çox tez idi.

- Orda hansı vəzifə ilə başlamışdırınız?

- Mənim ilk vəzifəm yerli menecərin köməkçisinin assistenti idi. Yeni köməkçinin köməkçisi (gülür). Mənimlə 6 ayadək uzadılma imkanı olan 1 aylıq müqavilə imzalandı və buna görə də, mən bu 6 aylıq müddətdən maksimum faydalanağma çalışırdım. Lakin təbiətən öyrənmək həvəsi tükənməyən və çalısqan bir insan olduğuma görə, həmişə üzərimə düşən vəzifələri gözənləndən artıq yeri-

sirkətdən ibarət olan ABŞ konsorsiumuna operatorluq etdiğindən sonra başladı.

- AMOCO ilə artıq neft sektoruna keçmişdiniz. Neft sektorunuz sizin məqsədli yönəldiyin sahə idid, yoxsa karyerada bu cür seçimlər heç də adəmin özündən asılı olmur?

- Bu, hər kəsə fərqli olur. Bezi lərə harada işləmək, inkişaf etmək, böyümkəm və əsaslı qərarlar vermek istədiklərini aydın şəkildə bilir. Məni isə bu şirkətə cəlb edən neft-qaz sektorunun özü deyil, iş mühiti, etik normalar, mədəniyyət və şirkətin yaratdığı imkanlar oldu. Buna baxmayaqrad, həyatında ilk dəfə dəniz platformasını gördüm zamanı bu sektor məni valeh etdi və ona vuruldum.

- Adından göründüyü kimi, insan resursları mütəxəssisiniz. El dili ilə desək, işiniz sizdən bir az insan sərrafi olmayı da tələb edir. Yəni CV ilə yanaşı, bir də insanı analiz



etmək qabiliyyəti də olmalıdır. Bu xüsusiyyətlər sizdə var idi, yoxsa təcrübə bunları qazandırıdınız?

- İnsanları analiz etmək üçün xüsusi bacarığa sahib olduğunu hesab etmirəm, lakin həmişə çox müşahidəçi bir insan olmuşam və təcrübəm artıraqca, bu səriştəm daha da inkişaf edib. Mən insanların davranışlarında, hərəkətlərində, bədən dilində bir çoxların nəzərindən qaca bileyək kiçik nüanslara xüsusi diqqət yetirirəm. Bu incəliklər mənə insan haqqında müəyyən qədər məlumat verir. Lakin heç vaxt sadəcə hisslerime, intuisiyama səykənərək ciddi qərarlar vermirəm. Məsələn, işə qəbulu bağlı seçim edərək həmişə namizədlərin müşahidə zamanı sualları cavablandırıb vəndi misallardan istifadə edərdim.

- İşə qəbul etməmək, müraciət edən şəxse "yox" demək anlamına gəlir. Bu "yox"u demək peşəkar nöqtəyi-nəzərdən bəlkə də, rahatdır. Baş heç insanı hissələr burda işə qarışır mı?



nə yetirirdim, buna görə də, onlar məni sonrakı müddətdə də işdə saxladılar.

- İR mütəxəssisi kimi işləməyə nə vaxt başladınız?

- 1999-cu ildə AMOCO və BP şirkətləri birleşəndə mən İnsan Resursları (IR) departamentində işə başladım. IR departamentində ilk ciddi layihəm 2000-ci ildə, yəni BP 10 xarici

qəbulu bağlı seçim edərək həmişə namizədlərin müşahidə zamanı sualları cavablandırıb vəndi misallardan istifadə edərdim.

- İşə qəbul etməmək, müraciət edən şəxse "yox" demək anlamına gəlir. Bu "yox"u demək peşəkar nöqtəyi-nəzərdən bəlkə də, rahatdır. Baş heç insanı hissələr burda işə qarışır mı?